

# Qəbul etmə

**K**eçən dərslə öyrəndiniz ki, Allahla qarşılıqlı münasibətləriniz etibarlı və davamlıdır, çünki Məsih vasitəsilə Allah tərəfindən bağışlanmışsınız və qəbul edilmisiniz.

Həmçinin, Allahın sizə yeni həyat verdiyini öyrəndiniz: «Kim Məsihdədirsə, o yeni məxluqdur; keçmiş ötüb getdi, indii hər şey yenidir» (2Kor. 5:17).

Məsihdə kimliyinizi başa düşməkdən ötrü həyatınıza Allahın planları açılır.

## 1 Yenidən doğulmanıza dair həqiqətlər

### □ Yeni ailə

**Rom. 8:15-17-i oxuyun**

*Bu ayələrdə Allah bizi nəyə çağırır?*

*Həyatımızda bunun nə kimi praktiki əhəmiyyəti var?*

### □ Heç kimin sizi ayıra bilməyəcəyi məhəbbət

**Rom. 8:31-32, 38-39-u oxuyun**

*Allahın məhəbbəti bizə öz ifadəsini nədə tapır?*

*Allahın məhəbbətindən uzaq ola bilməməyinizin sizin üçün nə kimi əhəmiyyəti var?*

### □ Həyatın yeni mənası

«Çünki biz Allahın əsəriyik, Məsih İsadə yaxşı əməllər üçün yaradıldıq» (Ef. 2:10).


*«Allahın məxluqları» olduğunuzu düşünəndə sizdə hansı hisslər oyanır?*

*Allah sizi hansı yaxşı işlər üçün yaradıb?*

### □ Yeni güc mənbəyi

«Bunu bilirik ki, artıq günaha qul olmayaq deyə günahlı bədəni məhv etmək üçün köhnə mənliyimiz Onunla birlikdə çarmıxa çəkilmişdir; çünki ölmüş adam günahdan azad olunmuşdur... siz də eləcə özünüzü günah etibarı ilə ölü, lakin /Rəbbimiz/ Məsih İsadə Allah etibarı ilə diri sayın» (Rom. 6:6-11).

*İndi həyatımızda günah öz gücünü itirən zaman gündəlik işlərimizdə o özünün hansı şəklini tapacaq?*



**İndi, siz yeni insan olanda**

Allah istəyir ki, siz daim Onun ardınca gedəsiniz və hər gün Onunla əlaqə saxlayasınız. Bu, Allahla ünsiyyət adlanır.

Baxmayaraq ki, günah həyatımızda öz gücünü itirib, bəzən bilərəkdən günah edirik. Belə vəziyyət yarananda da, Allahla davamlı **qarşılıqlı münasibətlərimiz** dəyişilmir (yəni biz əvvəlki kimi Onun övladı olaraq qalırıq), amma Allahla **ünsiyyətimiz** pozulur.

Məsələn, yerdəki atanızla qarşılıqlı münasibətləriniz (qohumluq əlaqələriniz) daimidir. Siz nə etsəniz də onun övladı olaraq qalrsınız. Amma tutaq ki, atanıza qarşı üsyan etmişiniz və atanızın ixtilafı sahmanlamaq cəhdlərinə baxmayaraq, qəzəbdən evdən getmişiniz.

*Belə demək olarmı ki, siz yenə də atanızın övladı olaraq qalrsınız?*

*Bəs atanızla ünsiyyətiniz barədə nə demək olar?*

Yerdəki kamil olmayan atanızla qarşılıqlı münasibətləriniz kamil Səmavi Atanızla qarşılıqlı münasibətlərinizin illüstrasiyası adlanır.

Allahla qarşılıqlı münasibətlər	Allahla ünsiyyət
Məsihi qəbul etdiyiniz andan başlayıb (Yəh. 1:12, 13)	Məsihi qəbul etdiyiniz andan başlayıb (Kol. 2:6)
Əbədi (1Pet. 1:3, 4)	Ola bilsin ki, pozulub (Məz. 32:3-5)
Tamamilə Allahdan asılıdır (Yəh. 10:27-29)	Müəyyən dərəcədə sizdən asılıdır (1Yəh. 1:9)
Heç vaxt dəyişilmir (İbr. 13:5)	Günah etdiyiniz zaman dəyişilir (Məz. 66:18)

Baxmayaraq ki, məsihçilərin hamısının Allahla davamlı **qarşılıqlı münasibətləri** var, amma onların hamısı Onunla hər gün **ünsiyyətdən** həzz almırlar. Gəlin Allahla necə daim **ünsiyyətdə** olmağa baxaq.

**Biz Allahın məhəbbətinə və bağışlamasına möhtacıq**

2

**Bütün imanlı və imansız insanlar üçün günah Allahın məhəbbətinin dərk edilməsində sədd hesab edilir. Amma insanların çoxu məhz günahın nədən ibarət olduğuna əmin deyillər.**

Günah təkçə aldatma, yalan, əxlaqsızlıq və s. deyil. Bu hərəkətlərin hamısı günahın nəticəsi hesab edilir. Allahın istədiyinin əvəzinə biz öz istədiyimizi edəndə bu, günahdır. Bu sadə tərif əməllərimiz kimi, eləcə də, nəyəsə münasibətlərimizdə geniş yayılır.

Günah nədir?

**İmansızlar üçün** günah Allahla **qarşılıqlı münasibətlərə** əngəl hesab edilir. «Lakin şər əməlləriniz Allahınızla sizin aranızda ayrılıq saldı, günahlarınıza görə Onun üzünü sizdən döndü, O səsinizi eşitmir» (Yeş. 59:2).

Günahın hansı nəticələri var?

*Nə üçün günah imansız insanlara Allahla qarşılıqlı münasibətdə olmağa imkan vermir? Bu, möminliyi, yüksək əxlaqlı yaşamı vasitəsilə Allaha çatmağa çalışan insanlara bu nə dərəcədə aiddir? Onlar Allahdan uzaqlaşdırlarmı? Nə üçün?*

**İmanlılar üçün** günah Allahla **ünsiyyətdə** əngəl hesab edilir. (Bax, 1Yəh. 1:5-8).

**Hamımız günah işlədirik və Allahla ünsiyyəti pozuruq, ona görə də necə əməllərimizə, eləcə də nəyəsə qarşı düzgün olmayan münasibətimizə görə Allahın bizi nə cür bağışlamasını hər gün hiss etməliyik.**

3

## Allahın məhəbbətinin və bağışlamasının təməli

Allah bizim günahlarımızla nə etdi?

□ **1Pet. 3:18-i oxuyun.**

Məsih bütün günahlarımızı çarmıxda Öz ölümü ilə ödədi. Onun ölümü vasitəsilə aldığımız bağışlanma və Allaha yolumuz əsas yaxud da təməl hesab edilir. Allahla qarşılıqlı münasibətlərimiz Onun üzərində qurulmuşdur. Məsihin ölümü, həmçinin, Allahla gündəlik ünsiyyətimizdə Allahın bağışlamasının təməli hesab edilir.

«Təqsirlərinizdən və cismani təbiətinizin sünətsizliyindən ölü olduğunuz halda, Allah sizi Onunla yanaşı dirilti. Bütün günahlarımızı O bağışladı; əmrlərdən ibarət olub, əleyhimizə yönələn və zərərimizə olan sənədi ləğv etdi və onu çarmıxa mıxlayaraq aradan qaldırdı» (Kol. 2:13, 14).

Bu sözlər yazılan vaxtda cinayətlərin siyahısı dustaqxana kamerasının qapısından asılmışdı. Bu cinayət siyahısına “əlyazma” deyilirdi. Cəzanın müddəti qurtaranda yaxud vurulmuş zərərin əvəzi ödənildikdən sonra həbsxana rəisi kameranın qapısından məhkumun törətdiyi cinayətlərin siyahısını çıxarıb «tamamilə ödənilmişdir» yazısını qeyd edirdi. Məhkum üçün bu, cinayətə görə onu təkrarən heç kimin mühakimə edə bilməyəcəyi şəhadətçilik barəsində sənəd idi. İsa Məsihə iman edib günahlarına görə Rəbbin ölümünü qəbul edən hər kəs bunlara görə heç vaxt təkrarən məhkum olunmayacaq. Allah tamamilə onu bağışlayıb.

*Yuxarıda göstərilən ayələrə əsaslanaraq, Allah günahlarınızla nə etdi?*

*Hansı günahlarınıza görə Məsih çarmıxda ölmüşdür?*

*Məsih sizə görə çarmıxda öləndə, günahlarınızdan hansı «gələcək» günahlar idi?*

✠ b.e. 29-cu ili → 19\_\_ → 20\_\_  
Məsih ölmüşdür      Siz doğulmusunuz      Məsihi qəbul etmişiniz



## HAKİM SUAL

Sabah yaxud gələn il edəcəyiniz günahlarla İsa nə etdi?

4

## Hər gün Allahın sevgisini və bağışlamasını necə hiss etmək olar

Yadda saxlayın ki, Allahla qarşılıqlı münasibətləriniz dəyişmir və O keçmiş, indiki və gələcək günahlarınızı tamamilə bağışlayıb. Amma əvvəlki kimi yenə də günah edirik və bu pozulanda Allahla ünsiyyəti necə bərpa etməyi mütləq bilməliyik. Yalnız o zaman hər an Allahın sevgisini və bağışlamasını və Onunla daim ünsiyyətin saxlanmasını hiss edə bilərik.

*Yuxarıda göstərilən ata ilə oğul arasındakı qarşılıqlı münasibətlərin nümunəsində özünüzü oğulun yerində təsəvvür edin. Ata ilə qarşılıqlı münasibətləri bərpa etməkdən ötrü nə tədbir görürdünüz?*

□ **1 Yəh. 1:9-u oxuyun.**

Allahla ünsiyyətinizi necə bərpa edirsiniz?

Allah hərəkətlərinizdən yaxud düşüncələrinizdən hansınınsa günah olduğunu diqqətinizə çatdırırsa, onu tövbə edin. Tövbə özünə heç olmazsa üç əsas hissəni daxil edir:

1. Allah qarşısında **etiraf edin ki**, günah etmişiniz.
2. Allaha sizi bağışlamasına görə **minnətdarlığınızı bildirin**.
3. Günahdan **imtina edin**, nəyəsə düzgün olmayan münasibətlərinizi və hərəkətlərinizi (tövbə) dəyişəcəyində Allaha ümidi **bağlayın**.

Günahdan üz döndərüb Allaha müraciət edəndə Məsihin çarmıxdakı ölümü ilə sizə verilmiş Allahın sevgisini və bağışlamasını hiss edə bilərsiniz. Təqsir və mühakimə hissi əvəzinə Allahla ünsiyyətinizin bərpa olunmasına əmin ola bilərsiniz.

Etiraf – Allah qarşısında edilən günahların etiraf edilməsidir.

*Allah qarşısında hər bir günah üçün neçə dəfə tövbə etmək lazımdır? Günahı nə vaxt tövbə etmək lazımdır?*

□ **Zəb. 32:5 və 103:12-i oxuyun.**

*Günahlarımızı etiraf edəndə Allah nə edir?*

*Günahları etiraf edərək, yenə də təqsir hissini hiss etməyə davam edirsinizsə, nə etmək olar?*



### HAKİM SUAL

Bu dərstdə öyrəndiklərinizi nəzərə alaraq, Allahın sizə göstərdiyi zaman günahınızı tövbə etməsəniz nə baş verər?

## 5

### Allahın sevgisində və bağışlamasında böyümə

Bu gün axşam Allahın sevgisi və bağışlaması barədə öyrəndiklərinizi təcrübədə tətbiq etmək üçün bir az vaxt ayırın. Bunları edin:

- Günahlarınızı sizə göstərməsini Allahdan diləyin (Ef. 4:31, 32).
- Onları kağız vərəqin üzərində yazın. Son dərəcə vicdanlı olun, çünki bu yalnız sizinlə Allah arasında qalacaq.
- Siyahıda 1Yəhya 1:9-dan vədi yazın.
- İsanın çarmıxdakı ölümü ilə Onun sizə verdiyi bağışlamaya görə Allaha minnətdarlıq edin.
- Vərəqi cırıb atın.

Həftə ərzində hər gün Müqəddəs Kitabı oxumaq və dua etməklə heç olmazsa, 15 dəqiqə Allahla ünsiyyətdə olmağa çalışın. Aşağıda bir neçə məsləhətlər verilir:

- **Luk. 15:11-32-i oxuyun.** İsanın danışdığı bu ibrətamiz hekayədə öz atasını tərkdib və mirasını dağıdan gənc, itmiş oğul haqqında danışılır. Bu hekayədə bizim Allahla qarşılıqlı münasibətlərimiz, Onun bağışlaması və Onunla ünsiyyətimiz hansı şəkildə verilib?
- **Qal. 5:16-23-ü oxuyun.** Həyatınızda Allahın işə başlamasına izin versəniz, sizdə hansı dəyişikliklər baş verər? Həyatınızda nəyin Allaha məqbul olmadığını bilirsinizsə, 1Yəh. 1:9 əsasən günahlarınızı tövbə edin və Allahla ünsiyyətdən zövq alın.
- **32-ci Məzmur oxuyun.** Bu Məzmurda Davudun tövbə etməsindən danışılır. Davud günahını tövbə edəne qədər nələr keçirtmişdi? Tövbə edəndən sonra o nə hiss etdi?
- 



### Xülasə

**Allahın böyük sevgi və bağışlamasının başa düşülməsi imanlıya Onunla ünsiyyətdə olmaqdan daha çox zövq almağa imkan verir. Allahla dərin şəxsi ünsiyyət Allah bu günahı göstərən zaman öz günahını etiraf edən hər bir imanlının imtiyazıdır.**



*Gələn dəfə mükəmməl məsihçi həyatını yaşamaqdan ötrü Allahın qüdrətini necə hiss etməyə baxacağıq.*

**Tövbə etmənin təcrübədə tətbiqi**

**Tövbə etmənin nəticəsini yoxlayın**

